

# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 223 (1831) 5 dekabr 2018-ci il



## ƏRDƏŞƏVİ KƏNDİ

### və yaxud da Ardaşı, Ərdəsi, Ər evi və Ərdəşəvililər

(əvvəli ötən sayımızda)

Haçandan haçana özünə gələndən sonra gözlərinə bizlər görünsek:

- Neçə ildi harada itib batmışınız?! Haradasınız bu neçə illərdi?! Dağlarsız, dərələrsiz necə dözmüsünüz?! - deyə piçiltisi dərəsağı çözelənərək uzaqlaşış eşidilməz ol-

Gileyli, güzarlı dağlardan dərəye enirəm. Sanki, dərələr məni sıxıb, sıxıb birdən çəkilir. Qara dumanın hikəsi de bir yandan, elə bil o da küsüb bizdən, qisas alır bizdən. Barışmaq istəmir, o da qaćib sürünə-sürünə dağı aşır, görünməz olur.

Təbiətdə nə varsa hamısı bir-bir bizləri qinasalar da, ixtiyar sahibidirlər. Haqlıdlılar. Hələ üzümüzə desələr ki, "Harada itib batmışınız?! Yağı düşmən 26 ildir ki, sinəmizdə at oynadır.

Siz də bizim kimi burada ölüb qalayıdnız. Bilərdik ki, döyüdüyümüz yağı düşmənə gücümüz çatmadı. Hələk olaydınız, qanınız torpağa töküldəyi, onda təselli tapardıq. Yaxşı ki, torpaq ayaqlarınızın altından qaçmrı...

#### Fingə kəndi

Ötən yazılıarda Laçın rayonunun Saribaba dağlarının, Qırıqız dağlarının əzəməti və vüqarı haqqında söz açdım. Bu dəfəki görüşümüzde Qorqundağ dağları haqqında olacaqdır. Ona Laləli dağlar da deyərdik. Hər il yaz geləndə, bu dağların döşü həmişə al yanaqlı, qara xallı lalələrlə bəzənir. Sarı, qızılı daşlardan, sarı torpaq örtüyü ilə göz qamaşdırın görünüşü vardi bu dağların. Gecələr süd kimi ay işığı düşəndə, uzaqdan tamaşa edəndə, həmin dağlar elə bil közərən ocağı, közü xatırladır. Belə mənzərəyə görə

də ata-babalarımız bu dağlara odlu, közlü, qorlu, alovlu dağlar adı vermişdilər Qorqundağ dağlarına.

Başı bələli dağların bağını dağ-mədəni kəşfiyyatının işçiləri, geoloqlar şirim-şirim etmişdilər. Deyilənlərə görə bu dağlarda torpağın alt qatında faydalari qazıntılar, qiymətli yataqlar, civə, almaz sükurları vardi. Ona görə də ehtiyatda olan mədən kimi ağızlarını bağladılar ki, dəyən, toxunan olmasın. Bu günə saxlayıblar. O da yağı düşmənə qismət oldu.

Böyük Kırs, Saribaba, Qorqundağ dağlarının qoynundakı göz yaşı kimi şəffaf, müalicə əhəmiyyətli bulaqların suyundan mənbəyini götürən, Aran Qarabağa çatmaq üçün tələsən Qar-qar çayının qolu Laçın rayonunun Fingə kəndini iki sahile bölmüşdü. Fingə kəndi və Yal kəndi deyərdilər bu yaşayış məskənlərinə.

Şuşa rayonunun Şırlan kəndini, Xələfli kəndinin ötüb keçməyə can atan dağlar çayı burada xeyli qüvvə toplayır. Hər dərədən güc alan dağ çayının suyu get-gedə çoxlamağa, həcmi artmağa başlayır.

Fingə kəndinin ətrafi gözel mənzərəli füsun kar təbiətin qoynunda olması, bu yerlərin təmiz abu-havası adamları valeh edirdi. Hər addım başı dərələrdə qarşına çıxan müalicə əhəmiyyətli təbii bulaqlardan su içmək ayrı ləzzət verirdi. Adamların qidalanması üçün meşələrdə bitən alma, armud, zoğal, alça, qoz, fındıq, əzgil, itburnu, çəmənliklərde, ormanlarda bitən çiyələklər, moruqlar, qarağatlar başqa aləm idi.

Meşələrdə bitən adı paliddan, qırımızi paliddan, vələsdən, ulasdan, ağ-caqayından, cökədən tikinti materialları kimi geniş istifadə olunardı. Qaya-

lar, daşlar və çinqıllar sanki dağlara, dərələrə səpələnmişdilər.

Bu ərazidə Haqnəzər və Vağazin kəndinin yaxınlıqlarında daş süturlarının maraqlı xüsusiyyətləri mövcuddur. Büyük daşlar çiliklənəndə, sınanda günəş şüası altında dənəvari parlaq şüalar rəqs edərdi. İnsanların gözlərini qamaşdırıcıdı. Çekisi isə yüngül olmaqla yanaşı, tərkibində mineral birləşmələrin, şüşənin olması müəyyən olunmuşdu. Tikinti materialları üçün əlverişli idi. Ondan sakinlər evlərin inşa olunması üçün geniş istifadə edirdilər.

Fingə kəndinin yaxınlığında qədim tarixə malik olan köhnə qəbiristanlıq vardi. İnsanların qəbirlərinin başdaşlarının həmin boz rəngli daşlardan hazırlanması, üzərilərində quş, ox, kamış həkk olunması təsdiq edirdi ki, burada yaşayan sakinlərin əsas məşğulliyəti ovçuluq olmuşdur. Demək olar ki, bu yerlərin iqlimi, relyefi onu sübut edir ki, yazı, yayı isti, payızı, qış isə sərt olurdu. Bəzən insanlar uzaq yerlərdən tez-tez buraya gələrək müvəqqəti məskən salmış, ovla məşğıl olmaq üçün dəyələr düzəldəmişlər. Sonralar isə yaşayış məskənlərinə çevrilmişdi. Yal kənddə deyilənə görə kilsə, monastır olmuşdu. Tikilinin materialları sökülrək kolxoz üçün anbar və mal-qara üçün tövle inşa edilmişdi.

Belə kilsə və monastırların ara məsafələr 10-20 kilometr olmuşdu. Fingə, Ərdəşəvi, Qurdhacı kəndləri ilə Ərikli kəndi arasında və Qorcu kənddə tikilmişdi. Son vaxtlara kimi uçub dağlımlı bünövrəsi, təmel daşı qalmaqdə idilər.

"... V əsrə, bəlkə də daha əvvəl Azərbaycan Respublikasının indiki ərazilərində Alban, yaxud da hazırda



adlandırıldığımız kimi Qafqaz Albaniyası deyilən bir dövlət yaranır. Albaniya dövləti Qafqazda və Orta Asiyada baş verən hadisələrdə fəal şəkilde iştirak edir. VII əsrə Qafqaz Albaniyası öz ağır günlerini yaşamağa başlayır. Cənubdan Sasani İran hücum çəkərək, xristianlığı qəbul etmiş Qafqaz Albaniyasında zərdüştlüğün yenidən bərpa etmək istəyi, Qərbələn Bizans təzyiq göstərərək, Alban kilsələrini öz nəzarətinə almağa çalışır. Ərəblər Məhəmməd peyğəmbərin yeni və yenilmez dini ilə hücum edir".

Ova gələn türk və fars dilində danışanlar yerli sakinlərlə ünsiyyət qura bilmədikləri üçün dava-dalaşlara səbəb olurmuş. Meşələrdə yaşayan ov heyvanlarını vurub öldürdüklərinə görə etirazlarını bildirirlər. Gecə pusqu qurub ovçulara hücum edirlər. Dava düşür, ölenlər, yaralanınanlar olur. Səhər açılında baxıb görürər ki, həmin dillərini başa düşmədikləri adamlar qaćib gediblər. Danışqandan, ləhcədən əmələ

gələn sözlərin axtarışı ilə çox mənbələrə müraciət etməli olduq. "Fingə" fars mənşəli sözlərə uyğun olaraq, dərman bitkilərinin çox biten yerlər, "fənək" sözü isə ov heyvanlarının çox yaşadığı yer, məkan mənasında işlənmişdir. Belə hesab etmək olar ki, bu yerlərin florasına və faunasına uyğun addan istifadə edilmişdir. Əlik, cüyür, dovşan, tülkü, çapqal, canavar kimi heyvanlar vardi.

(ardı gələn sayımızda)

**Nemət BƏXTİYAR**  
AJB-nin üzvü,  
**Media "Qızıl Qələm"**  
mükafatı laureati

AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ YANINDA KÜTLƏVİ  
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA  
DÖVLƏT DƏSTƏYİ FONDUNUN  
MALİYYƏ YARDIMI İLƏ

